

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

№ 58 (2092) 21 may 2020-ci il

(əvvəli ötən sayımda)

AXC Parlamentinin ilk təsis icası 1918-ci il dekabr ayının 7-də Bakıda Tağıyev qız məktəbində oldu. Parlamentin ilk icasında Əlimərdan bəy Topçubaşov sədri, Həsən bəy Ağayev sədrin birinci müavini seçildilər. Azərbaycan parlamentinin qanunvericilik və mərkəzi dövlət orqanlarını formalasdırmaq, onların səlahiyyətini müəyyən etmək funksiyasından başqa bu və ya digər orqanın hesabatını dinləyib, onlar haqqında müvafiq qərar qəbul etmək, eləcə də ali dövlət nəzaretinə həyata keçirmək funksiyaları var idi.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti on bir fraksiyadan ibarət idi: 1. Müsavat və Bitərəflər fraksiyası. 2. İttihad fraksiyası. 3. Əhrar fraksiyası. 4. Sosialistlər fraksiyası. 5. Bitərəflər. 6. Müstəqiller. 7. Sol müstəqil. 8. Slavyan - Rus İttifaqı fraksiyası. 9. Milli azlıqlar fraksiyası. 10. Erməni fraksiyası. 11. Daşnakşütün fraksiyası. Parlamentin fəaliyyəti dövründə 145 icası keçirilmişdir. Müəyyən səbəblərdən icaslardan 15-i baş tutmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyəti dövründə müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan təxminən

230-u qəbul edilmişdir. Dekabrın 26-da Fətəli xan Xoyski üçüncü hökumət kabinetinin programı və tərkibi barəde Parlamentdə çıxış etdi.

Müzakirələrdən sonra Parlament Fətəli xan Xoyski Hökumətinə etimad göstərdi. Hökumətdə Fətəli xan Xoyski Baş nazir portfeli ile yanaşı xarici işlər naziri vəzifəsini də tutdu. Üçüncü Hökumət kabinetində Xəlil bəy Xasməmmədov - daxili işlər naziri; İ.Protasov - maliyyə naziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri; Nəsib bəy Yusifbəyli - maarif və dini etiqad naziri; Aslan bəy Səfikürdski - poçt-telegraf və əmək naziri; Səməd bəy Mehmandarov - hərbi nazir; Rüstəm xan Xoyski - himayədarlıq naziri; Yevsey Gindes - xalq səhiyyəsi naziri; Mirzə Əsədullayev - ticaret və sənaye naziri; Məmmədhəsən Hacınski - dövlət nəzareti naziri; Konstantin Lizqar - ərzaq naziri; Xosrov bəy Sultanov - əkinçilik və dövlət emlakı naziri; Teymur bəy Makinski - ədliyyə naziri və

zifələrini tutdular. Dördüncü hökumət kabinetinin təşkili Nəsib bəy Yusifbəyli təşəbbüs etdi. 1919-cu il aprelin 14-də o, yeni yaratdığı kabinetin üzvlərini Parlamente təqdim etdi. Nəsib bəy Yusifbəyli təşkil etdiyi Hökumətdə Nazirlər Şurasının sədri və daxili işlər naziri vəzifələrini tutdu.

Digər vəzifələr aşağıdakı kimi böyüdü: Əlağa Həsənov - maliyyə naziri; Ağa Əminov - ticaret və sənaye naziri; Məmməd Yusif Cəfərov - xarici işlər naziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri; Camo bəy Hacınski - poçt və telegraf naziri; Səməd bəy Mehmandarov - hərbi nazir; Viktor Klenevski - himayədarlıq naziri; Abram Dastakov - səhiyyə naziri; Rəşid xan Qaplanov - maarif və dini etiqad naziri; Aslan bəy Qardaşov - əkinçilik və dövlət emlakı naziri; Nəriman bəy Nərimanbəyli - dövlət nəzareti naziri; Aslan bəy Səfikürdski - ədliyyə və əmək naziri; X.Amaspür - portfelsiz nazir. Sonradan Məmmədhəsən Hacınski daxili işlər naziri olmuşdur.

1920-ci il dekabrın 22-də özünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinetini təşkil edən Nəsib bəy Yusifbəyli həmin Hökumətə 1920-ci il martın axırına qədərbaşılıq etdi.

Nəsib bəy Yusifbəylinin Hökumətində Fətəli xan Xoyski - xarici işlər naziri; Səməd bəy Mehmandarov - hərbi nazir; Məmməd Həsən Hacınski - daxili işlər naziri; Xəlil bəy Xasməmmədov - ədliyyə naziri; Rəşid xan Qaplanov - maliyyə naziri; Həmid bəy Şaxtاختinski - maarif və dini etiqad naziri; Əhməd bəy Pepinov - əkinçilik və əmək naziri; Xudadat bəy Məlik-

Aslanov - yollar naziri (eyni zamanda, müvəqqəti olaraq ticaret, sənaye və ərzaq naziri); Camo bəy Hacınski - poçt və telegraf naziri; Musa bəy Rəfiyev - səhiyyə və himayədarlıq naziri; Heybətqulu bəy Məmmədbəyov - dövlət nəzareti naziri vəzifələrini tutdular. 1920-ci il fevralın 18-dən Mustafa bəy Vəkilov daxili işlər naziri və Məmməd Həsən Hacınski - ticaret, sənaye və ərzaq naziri, martın 5-dən isə Nurməmməd Şahsuvarov - maarif və dini etiqad naziri vəzifələrini tutmuşlar.

Mövcud olduğu 23 ay ərzində Cümhuriyyət Hökuməti bir sıra cari təsərrüfat məsələlərinin həllində mühüm uğurlar qazanmışdı. Azərbaycanda neft sənayesi ağır vəziyyətdən çıxılmış, dağidlılmış Bakı - Batum neft kəməri bərpə olunmuş, Bakı - Culfa dəmiryolu inşası davam etdirilmiş, Kür çayı üzərində köprü salılmış, Azərbaycan Dövlət Bankı yaradılmış, milli pul nişanları buraxılmış, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilmişdi.

1918-ci ilde Cümhuriyyətin ərazisi 113,9 min kv. km-ə bərabər idi (o cümlədən, mübahisəsiz ərazi 97,3 min kv. km; mübahisəli ərazi 16,6 min kv. km). AXC yaşadığı qısa dövr ərzində ərazisini və sərhədlərini qorumaq sahəsində mühüm işlər gördü.

1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Lord Corc Kerzonun təklifi müttefiqlərin Ali Şurası Azərbaycanın müstəqilliyini de-faktō tanınması 1919-cu ilin payızından etibarən dəyişən siyasi vəziyyətlə yanaşı, Azərbaycan diplomatiyasının mühüm uğuru, onun Paris Sülh Konfransında kəsişti. Say etibarı ilə kiçik olan heyətinin böyük qələbəsi idi. 1920-ci il yanvarın



KIVDF

www.kivdf.gov.az

Azərbaycan Xalq Cümhuriyyətinin yüz il bundan önceki tarixinə baxış



2-də RSFSR xalq xarici işlər komissarı G.Ciçerin Denikinin ordusuna qarşı hərbi ittifaq bağlamaq təklifilə Azərbaycan hökumətinə nota göndərdi. Notanı göndərnəkdə əsas məqsəd Azərbaycanı Rusiyanın daxili münaqişələrinə cəlb etmək və bununla da gələcəkdə Azərbaycanı işgal etmək idi. Ciçerin notasının əsas məqsədini düzgün başa düşən AXC hökuməti bu təklifi Azərbaycanın Rusiyanın daxili işlərinə müdaxiləsi kimi qiymətləndirərək redd etdi.

F.Xoyski özünün 1920-ci il 14 yanvar tarixli cavab məktubunda mehz bu faktı vurğulayırdı ki, Denikin məsəlesi Rusiya dövlətinin daxili işidir və Azərbaycan suveren dövlət kimi başqa suveren dövlətin daxili işlərinə müdaxiləyə yol verə bilməz. 1920-ci il yanvar ayının 23-də ikinci, fevral ayının 20-də isə Azərbaycana üçüncü nota göndərən sovet Rusiyası Azərbaycana təzyiqini daha da artırdı. 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə, sovet

qoşun birləşmələri, başda "III International" olmaqla zirehli qatarlar qrupu Samur çayı üzərindəki sərhəd körpüsünü keçərək Azərbaycan torpağına hərbi təcavüz etdi. Məhz bu hərbi təcavüz nəticəsində AXC hakimiyyəti süqut etmişdir.

1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağılması nəticəsində, Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpə etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 26 ildir Azərbaycan Respublikası öz müstəqillik yolunda inamlı irəliləməkdədir.

Əbülfət MƏDƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ YANINDA KÜTLƏVİ
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA
DÖVLƏT DƏSTƏYİ FONDUNUN
MƏLİYYƏ YARDIMI İLƏ

